

Forma № 1S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SIĞORTA
BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: Standard Insurance

Hesabat dövrü _____ 01.01.2015 il _____

manatla

AKTİVLƏR	Sətr kodu	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I.UZUNMÜDDƏTLİ AKTİVLƏR			
Torpaq, tikili və avadanlıqlar		2571872,31	2 442 371,06
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması			
Daşınmaz əmlaka investisiyalar		439223,59	462 885,00
Qeyri-maddi aktivlər		950219,72	979599,78
Təxirə salınmış vergi aktivləri			
Uzunmüddətli debitor borcları			
Uzunmüddətli maliyyə aktivləri:		0	0,00
dövlət qiymətli kağızları			
qeyri-dövlət qiymətli kağızları			
sair maliyyə aktivləri			
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		2168704,92	2 168 704,92
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
Sair aktivlər		586544,24	586 544,24
<i>Cəmi uzunmüddətli aktivlər</i>		6716564,78	6 640 105,00
II . QISAMÜDDƏTLİ AKTİVLƏR			

Ehtiyatlar	279617,81	305216,33
Debitor borcları:	2578378,71	3 747 707,89
birbaşa sığorta üzrə	1390944,18	1 569 402,70
təkrarsığorta əməliyyatları üzrə :	941601,43	1946878,31
- təkrarsığortaçı üzrə	337956,65	992 221,02
- təkrarsığortalı üzrə	603644,78	954 657,29
asılı təşkilatlar üzrə		
büdcə üzrə	99060,61	77 468,30
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	146772,49	153 958,58
Pul vəsaitləri və onların ekvivalentləri:	11911701,41	10 030 472,00
kassa	0	0,00
hesablaşma hesabı	405551,62	3 450 139,82
valyuta hesabı	7083649,79	2 658 332,18
depozit hesablar	4422500	3 922 000,00
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	2630173,34	5 701 937,06
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	2630173,34	5 701 937,06
Sair qısamüddətli aktivlər:	18651,77	0,00
gələcək hesabat dövrlərinin xərcləri		
verilmiş avanslar		

təhtəl hesablar		18651,77	
Sair aktivlər			
<i>Cəmi qısamüddətli aktivlər</i>		17418523,04	19 785 333,28
CƏMİ AKTİVLƏR		24135087,82	26 425 438,28

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Sətr kodu	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL			
Ödənilmiş nominal (nizamnamə) kapitalı		11000000	11 000 000,00
Emissiya gəliri			
Geri alınmış kapital (səhmlər)			
Kapital ehtiyatları:			
yenidən qiymətləndirilmə üzrə ehtiyat			
digər kapital ehtiyatları			
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		1209750,49	1 538 739,36
Hesabat dövründə xalis mənfəət (zərər)		1043482,24	467 617,59
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər			
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		166268,25	1 071 121,77
Elan edilmiş dividendlər			
<i>Cəmi kapital</i>		12209750,49	12 538 739,36
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR			
Sığorta ehtiyatları:		11096423,94	11024490,24
Həyat sığortası sahəsi üzrə :			
Qeyri-həyat sığortası sahəsi üzrə:		11096423,94	11024490,24
Qarşısalmıma tədbirləri fondu		168787,74	247 261,08
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər			
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
Təxirəsalınmış vergi öhdəlikləri			
Kreditor borcları :		0	0,00

əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzunmüddətli öhdəliklər:	0	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0	0,00
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	11265211,68	11 271 751,32
III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR	78184,88	33 472,18
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditor borcları:	78184,88	33 472,18
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə	0	
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	78184,88	33 472,18
Sair qısamüddətli öhdəliklər:	0	
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		

Sair öhdəliklər		581940,77	2 581 475,42
<i>Cəmi qısamüddətli öhdəliklər</i>		660125,65	2 614 947,60
<i>CƏMİ ÖHDƏLİKLƏR</i>		11925337,33	13 886 698,92
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		24135087,82	26 425 438,28
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*			

* Bu sətirlər üzrə məlumatlar balansa daxil edilmir.

Forma № 2S

Azərbaycan
Respublikasının
Maliyyə
Nazirliyinin
5 dekabr 2008-
ci il
İ-125 №-li əmri
ilə təsdiq
edilmişdir,

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və
HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN MƏNFƏƏT
və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: Standard Insurance

Hesabat dövrü _____ 01.01.2015 il _____

ilin əvvəlindən artan yekunla

Gəlirlər		Məbləğ
Əsas əməliyyat gəliri:		20914246,81
birbaşa sığorta üzrə sığorta haqları		16705254,29
təkrarsığorta üzrə təkrarsığorta haqları		1044370,68
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə		1179633,94
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə		1984987,9
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)		3143697,42
İnvestisiya gəlirləri üzrə		502053,09
Subroqasiya gəlirləri		160429,49

Sair gəlirlər			654884,92
CƏMİ GƏLİRLƏR			25375311,73
Xərclər			
Əsas əməliyyat xərcləri:			17494382,73
üzrə	sığorta ödənişləri və sığorta məbləğləri		7099903,54
	qaytarılan sığorta haqları üzrə		649204,64
	tənzimləmə xərcləri		565,25
üzrə	təkrarsığortaya verilmiş sığorta haqları		9666643,99
üzrə	qarşısız alınma tədbirləri fonduna ayırmalar		78065,31
	sığorta fəaliyyəti üzrə sair xərclər		
İşlərin aparılması xərcləri			7383199,53
Sair xərclər			30111,88
CƏMİ XƏRCLƏR			24907694,14
Maliyyə mənfəəti (zərəri)			467617,59
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi			
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)			467617,59
Mənfəət vergisi			
Hesabat dövründə xalis mənfəət (zərər)			467617,59

BÜDCƏYƏ və BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

manatla

	Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
A1	Mənfəətdən vergi		50205,31
A2	Əlavə dəyər vergisi		
A3	Gəlir vergisi	236859,43	236859,43
A4	Əmlak vergisi	28019,11	33092,86
A5	Torpaq vergisi		
A6	Aksizlər		
A7	Ödəmə mənbəyində vergi (4%)	191034,31	191034,31
A8	Sair vergilər		
A9	Sosial sığorta və təminat		
A10	Məcburi ödənişlər (0,3%)		

A11

İqtisadi sanksiyalar

MÜSTƏQİL AUDİTORUN HESABATI

AÇIQ SƏHMDAR CƏMIYYƏTİ "STANDARD INSURANCE"

SİĞORTA ŞİRKƏTİNİN rəhbərliyinə

Biz, ASC "STANDARD INSURANCE" Sığorta Şirkətinin 31 dekabr 2014-cü il tarixinə olan dövr üzrə balans, maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat və balans əlavədən ibarət olan maliyyə hesabatlarının və vergi bəyannamələrinin düzgünlüyünün auditini aparmışıq.

Cəmiyyətin rəhbərliyi göstərilən maliyyə hesabatlarının və vergi bəyannamələrinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq tələblərinə, Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Həmin məsuliyyətə fərqləndirilmə və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə

hesabatlarının və vergi bəyannamələrinin hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi; və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları və vergi bəyannamələri üzrə rəy ifadə etməkdir. Biz auditi beynəlxalq audit standartlarına uyğun aparmışıq. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında və vergi bəyannamələrində əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında və vergi bəyannamələrində göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının və vergi bəyannamələrinin əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi bizim mülahizələrimiz əsasında aparılmışdır. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin və Cəmiyyətin rəhbərliyi tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının və vergi bəyannamələrinin təqdim edilməsi üzrə qiymətləndirilmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyim audit sübutları auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Rəy

Bizim fikrimizcə, 31 dekabr 2014-cü il tarixinə Cəmiyyətin maliyyə hesabatları və vergi bəyannamələri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq tələblərinə, Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır.

Müstəqil auditorun hesabatı 19.03.2014-cü il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikincisi isə ikincisi isə Kaspian Konsaltinq Auditor Şirkətində saxlanılır.